

UNEC-də **MAGİSTRATURA MƏRKƏZİ**

üzrə cari və aralıq qiymətləndirmənin təşkili və keçirilməsi

QAYDALARI

Magistratura səviyyəsində təhsilin bütün illəri (I və II kurs) üzrə fənlərin attestasiyası cari və aralıq qiymətləndirmə əsasında həyata keçirilir. Cari və aralıq qiymətləndirmələrin hər biri 50 bal üzərindən aparılır. Cari qiymətləndirmə aktivlik balı və ara imtahanı əsasında, aralıq qiymətləndirmə isə sessiya imtahanı əsasında formalaşır.

Cari qiymətləndirmə üzrə 50 balın 20 balı (aktivlik balı) semestr ərzində müəyyən edilmiş qaydada yerinə yetirilən bir kurs layihəsinin, 30 balı isə ara imtahanı əsasında formalaşır. Aralıq qiymətləndirmə üzrə 50 bal - test üsulu ilə distant və ənənəvi (imtahan zallarında) formada keçirilən sessiya imtahanı əsasında formalaşdırılır.

Ara imtahanları - akademik təqvimlə müəyyən edilən dövrdə 1-7-ci tədris həftələri ərzində keçilmiş mövzular üzrə tərtib edilən məxfi testlər əsasında distant və ya ənənəvi (imtahan zallarında) formada keçirilir. Bu imtahanlar keçirilən zaman dərslər 1 tədris həftəsi müddətində dayandırılır və bu müddət hər semestr üzrə imtahan sessiyası üçün nəzərdə tutulmuş 5 həftənin 1 həftəsi ilə əvəz edilir.

Zərurət yarandığı halda ara imtahanları şənbə günü də daxil olmaqla 6 gün ərzində keçirilir.

İmtahanlar kurslar üzrə günəşırı (1,3,5 və ya 2,4,6-cı günlər), hər gün ərzində 2 fəndən aparılır.

Ara imtahanlarının cədvəli tərtib edilərkən fənlərin günlər üzrə çətinlik səviyyəsi nəzərə alınmaqla qruplaşdırılması imkan daxilində təmin olunur. Cədvəl 6- cı tədris həftəsinin sonundakı tərtib edilir, Tədris və təlim texnologiyaları üzrə prorektor tərəfindən təsdiq edilərək UNEC-in saytında elan edilir, habelə cədvəlin yerləşdirdiyi linklər təhsilalanların şəxsi kabinetlərinə göndərilir.

Ara imtahanlar zamanı hər bir fənn üzrə təhsilənlərə 15 test təqdim olunur. Testlərin hər biri 2 bal üzərindən qiymətləndirilir və səhv cavablandırılmış testlər düz cavablara təsir etmir.

Qiymətləndirmə zamanı hər bir magistranta cəmi 30 dəqiqə (hər bir fənnə 15 dəqiqə olmaqla) vaxt verilir. Distant və ya ənənəvi formada aparılmasından asılı olmayaraq verilən 30 dəqiqənin 2 fənn üzrə müxtəlif nisbətlərdə (məs: 1 fənnə 20 dəqiqə, 2-ci fənnə 10 dəqiqə) istifadə olunması hər bir magistrantın özü tərəfindən müəyyən olunur.

Ara imtahanlar üzrə üzrlü imtahanları (online imtahanlarda texniki problemi yarananlar da daxil olmaqla) 11-ci tədris həftəsi ərzində eyni qaydada keçirilir. Apellyasiya müraciətlərinin cavablandırılması isə ümumi qaydada (fakültə imtahan komissiyalarının təşkilatçılığı ilə) təmin edilir. Bu imtahanlar üzrə nəticələr kağız formasında arxivləşdirilmir.

Aralıq qiymətləndirmə - test üsulu ilə distant və ya ənənəvi (imtahan zallarında) formada keçirilən sessiya imtahanı əsasında formalaşdırılır. Bu halda təhsilənlərin qiymətləndirilməsi 50 bal üzərindən həyata keçirilir. İmtahan zamanı təhsilənlərə 50 test tapşırığı təqdim olunur və onların hər biri 1 bal nisbətindən hesaba alınır. Təhsilənlərin səhv cavablandırdıqları testlər düz cavablara təsir etmir.

Bu qiymətləndirmə zamanı fənlər üzrə testlərin məxfiliyi, habelə imtahan müddətləri UNEC Elmi Şurası tərəfindən təsdiq edilən müvafiq siyahıya uyğun olaraq təmin edilir. İmtahanların təşkili, keçirilməsi və nəticələri üzrə apellyasiya müraciətlərinin cavablandırılması isə qüvvədə olan ümumi qaydalara istinad edilməklə təmin olunur.

Fənlər üzrə cari və aralıq qiymətləndirmə onların tədris formasından asılı olaraq aşağıdakı qaydada həyata keçirilir:

- Fənlər üzrə cari qiymətləndirmənin 20 balı təhsilənlərin yerinə yetirdikləri layihə tapşırığı əsasında müəyyən edilən aktivlik balı hesabına, 30 balı isə ara imtahanı əsasında formalaşdırılır. Aralıq qiymətləndirmə üzrə - 50 bal test üsulu ilə distant və ya ənənəvi (imtahan zallarında) formada keçirilən sessiya imtahanı əsasında formalaşdırılır.

Magistratura Mərkəzi üzrə kurs layihəsi tapşırığının yerinə yetirilməsi

QAYDALARI

Magistratura səviyyəsi üzrə Magistratura Mərkəzində layihə tapşırığı aşağıdakı qaydada yerinə yetirilir:

1. Müəllimlər tərəfindən qrupda olan hər bir magistranta fərqli kurs layihəsi mövzusu təqdim olunur. Mövzular fənlərin xüsusiyyətlərindən asılı olaraq nəzəri və ya praktiki olmaqla müəllimlər tərəfindən müəyyən edilir.

2. Layihə mövzuları müəllimlər tərəfindən şəxsi kabinetlərə 1-ci tədris həftəsində daxil edilməklə magistrantlara çatdırılır və layihənin son təqdim edilmə tarixi sistemdə qeyd olunur.

3. Fənlərin xüsusiyyətindən asılı olaraq layihələrin həcmi Word formatında 10 səhifəyədək ola bilər. Layihənin titul səhifəsi və ədəbiyyat siyahısı səhifə sayına aid edilmir. Mətn şriftinin ölçüsü 12 olmaqla Times New Roman, interval 1,5 və pt=0 olmaqla tərtib edilir. Mətnin sol boş sahəsi – 30 mm, sağ boş sahə – 10 mm, yuxarı və aşağı boş sahələr – 20 mm, abzas 1,25 mm ölçüləri təyin edilir. Layihələr magistrantlar tərəfindən 13-cü tədris həftəsinədək şəxsi kabinetlərinə yüklənir və həmin layihə əsasında magistrant təqdimat hazırlayır.

4. Layihənin qiymətləndirilməsi müəllim tərəfindən 13-14-cü tədris həftələrində seminar məşğələlərində 20 bal üzərindən həyata keçirilir. 10 bal layihəyənin qiymətləndirilməsi əsasında, 10 bal isə magistrantın 15 dəqiqə ərzində etdikləri təqdimat əsasında müəyyən edilir. Təqdimatda işin əsas məqamlarına və praktiki aspektlərinə yer verilir.

5. Müəllim layihənin yazı qaydalarına və nəticələrin nəzəri uyğunluğunun hər birini - 5 bal üzərindən qiymətləndirməklə 10 balı, Layihənin təqdimatı və müəllim tərəfindən ünvanlanan sualların cavablandırılması əsasında isə 10 balı müəyyən etməklə Layihə tapşırığı üzrə hər bir magistrantın ümumilikdə 20 balını formalaşdırır. Yekun bal müəllimlər tərəfindən şəxsi kabinetlər vasitəsilə sistemə 15-ci tədris həftəsinin sonunadək daxil edilir.